

QISA MƏLUMAT FORMASI

Yusifov Şükür Məhəmməd oğlu

Mülki hüquq kafedrasının dosenti, h.ü.f.d.

iş telefonu: 439-02-98

mob.: 050 669 07 67

e-mail: shukurYusifov@gmail.com



QISA BİOQRAFİK MƏLUMAT

- ✓ 1970-ci il avqust ayının 20-də Ermənistan SSR, Əzizbəyov rayonunda anadan olub.
- ✓ 1977-1987-ci illərdə Əzizbəyov r-nu Saravan kənd orta məktəbində oxuyub.
- ✓ 1988-1993-cü il Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq – Riyaziyyat fakültəsi riyaziyyat-fizika ixtisasının əyani şöbəsində təhsil alıb.
- ✓ 1995-2000-ci illərdə Moskva Humanitar İqtisad İnstitutunun Hüquq fakültəsinin əyani şöbəsində hüquqşünaslıq ixtisası üzrə təhsil alıb.
- ✓ 2001-ci ildən Bakı Dövlət Universitetində çalışır.
- ✓ Ailəlidir 3 övladı var.

TƏHSİLİ VƏ ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

- ✓ 1988-1993-cü il Y.H.Məmmədəliyev adına Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq – Riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb.
- ✓ 1995-2000-ci illərdə Moskva Humanitar İqtisad İnstitutunun Hüquq fakültəsinin əyani şöbəsində təhsil alıb
- ✓ 2010-cu ildə “Azərbaycan Respublikası Mülki Qanunvericiliyində müqavilə azadlığı prinsipi” mövzusunda dissertasiya işini müdafiə etmiş və hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdı.
- ✓ 2016-cı ildə dosent elmi adını almışdır

ƏMƏK FƏALİYYƏTİ

- ✓ 2001-2003-cü illərdə Hüquq fakültəsinin tədris işləri üzrə baş metodisti vəzifəsində çalışıb.
- ✓ 2003-cü ildən Hüquq fakültəsində Mülki hüquq kafedrasında müəllim vəzifəsində, hal-hazırda həmin kafedranın dosenti vəzifəsində çalışır.
- ✓ Tədris etdiyi fənlər: Mülki hüquq-1, Mülki hüquq-2, Əqli mülkiyyət hüququ, İqtisadiyyatın hüquqi tənzimlənməsində mülki hüququn rolu (magistratura pilləsi)
- ✓ 45-dən çox məqalənin, 2 kitabçanın, 1 monoqrafiya, 1 dərs vəsaitinin (həmmüəllif) və 2 proqramın müəllifidir.

TƏDQIQAT SAHƏSİ

- ✓ Mülki hüquq;
- ✓ Əqli mülkiyyət hüququ;
- ✓ Vərəsəlik hüququ.

BEYNƏLXALQ SEMINAR, SİMPOZIUM VƏ KONFRANSLARDA İŞTİRAKI

- ✓ 2003-2017-ci illərdə Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan və digər dövlətlərdə bir sıra konfrans və seminarlarda iştirak etmişdir.

SEÇİLMİŞ ƏSƏRLƏRİ

1. Связь воли и волеизъявления с представительством // “Odlar Yurdu Universitetinin elmi və pedaqoji xəbərləri”, 2001, № 6, s. 22-26
2. Существенные условия договора / “Humanitar elmlərin öyrənilməsinin aktual problemləri”, 2002, 4-cü buraxılış, s. 306-310
3. Воля и волеизъявление в договоре / “Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2003, 4-cü buraxılış, s. 388-393
4. Порядок заключение в договоре // “Qanun” jurnalı, 2003, № 5, s. 77-81
5. Mülki hüquqda müqavilə azadlığı prinsipi // “Dövlət və qanun”, 2003, № 11, s. 30-32
6. Свобода договора в свете соотношения частных и публичных начал в правовом регулировании рыночных отношений // «Юридические науки», 2003, № 2 с. 38-46
7. Общая характеристика принципа свободы договора // “Bakı Universitetinin xəbərləri”. Sosial-siyasi elmlər seriyası, 2003, № 3-4, s. 38-89
8. Недействительность договоров // “Qanun” jurnalı, 2003, № 3, s. 67-69
9. Mülki hüquqda müqavilə azadlığı prinsipinin bəzi xarakteristik xüsusiyyətləri / “Keçid dövründə Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2005, 11-ci buraxılış, s.157-159
10. Müqavilə azadlığı prinsipinin yaranması və inkişafı // “İnsan, cəmiyyət və qanun”, 2005, №1-2, s. 37-41
11. Keçid dövrünün hüququnda müqavilə azadlığı prinsipi // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2006, № 4, s. 237-243
12. Свобода заключения договора // “Beynəlxalq hüquq və inteqrasiya problemləri, 2007, № 2, s. 333-339
13. Mülki hüquqi müqavilələrin də-yişdirilməsi və ləğv edilməsi / “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2008, 23-cü buraxılış, s. 214-219
14. Müqavilə azadlığı mülki hüquqi müqavilənin quruluşunun əsası kimi // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2008, № 4, s. 177-181
15. Müqavilə azadlığı prinsipinin problem məsələlərin ümumi səciyyəsi / “Qloballaşan cəmiyyətdə hüquq elminin aktual problemləri”. Hüquq fakültəsinin 80 illik yubileyinə həsr olunmuş respublika elmi konfransının materialları (9 aprel 2008-ci il). Bakı, 2008, s. 231-233
16. Müqavilə azadlığı prinsipinin məzmunu // “Qanun” jurnalı, 2009, № 3, s. 114-123
17. Qarışıq və adsız müqavilələr mülki hüquq və vəzifələrinin yaranmasının əsası kimi / “Azərbaycan Respublikasında dövlət və hüquq quruculuğunun aktual problemləri”, 2009, 3-cü buraxılış, s. 177-120
18. Принцип свободы договора в гражданском праве Азербайджана и России // «Юридический мир», 2009, № 7, с. 71-75

19. Ümumi (publik) müqavilənin bağlanması xüsusiyyətləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2009, № 3, s. 205-209
20. Müqavilə üzrə kontragentin seçilməsi azadlığı // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2009, № 4, s. 173-179
21. Mülki hüquq (ümumi hissə). Mühazirələr toplusu. Bakı: Təknur, 2011, 375 s. (R.A.Göyüşov, R.Ə.Bayramov, R.Ş.Dünyamaliyeva, M.X.Yolçuyevin həmmüəlifliyi ilə)
22. Azərbaycan Respublikası mülki hüququnda müqavilə azadlığı prinsipi. Monoqrafiya. Bakı: Elm, 2012, 189 s.
23. Mülki hüquq. Ümumi hissə. Dərs vəsaiti. Bakı: “Qanun” nəşriyyatı, 2013, 492 s.(R.A. Göyüşov, R.Ə. Bayramovun həmmüəllifliyi ilə)
24. Vəsiyyət üzrə vərəsəliyin hüquqi tənziminin bəzi məsələləri / “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti Milli Aviasiya Akademiyasının elmi məcmuələri, 2013, c. 15, № 4, s. 224-227
25. Fiziki şəxslərin həyat və sağlamlığına vurulan ziyana görə məsuliyyətin hüquqi tənziminin bəzi məsələləri // “Nəqliyyat hüququ”, 2014, № 3, s. 156-166
26. Əqli mülkiyyət hüquqlarının müdafiəsinin bəzi problemləri // “Odlar Yurdu Universitetinin elm və pedaqoji xəbərləri”, 2014, № 39, s. 167-175
27. Ər və arvadın ümumi (birgə) mülkiyyətinin hüquqi tənziminin bəzi məsələləri // “Məhkəmə ekspertizası, kriminalistika və kriminologiyanın aktual məsələləri”, 2014, № 62, s. 238-243
28. Zərərin bir növü kimi mənəvi zərərin hüquqi tənziminin bəzi problemləri // “Bakı Universitetinin xəbərləri”. Sosial-siyasi elmlər seriyası, 2014, № 2, s. 16-27
29. Mirasda məcburi payın hüquqi tənziminin bəzi xüsusiyyətləri // “Beynəlxalq hüquq və inteqrasiya problemləri”, 2014, № 3, s. 228-233
30. Zərərin bir növü kimi mənəvi zərərin hüquqi tənziminin bəzi problemləri // “Bakı Universitetinin xəbərləri”. Sosial-siyasi elmlər seriyası, 2014, № 2, s. 16-27
31. Fiziki və hüquqi şəxslərə vurulmuş mənəvi ziyana görə kompensasiyanın ödənilməsinin bəzi problemləri // “Unikal” beynəlxalq ictimai fənlərarası elmi-tədqiqat jurnalı, 2015, № 2, s. 166-172
32. Kredit müqaviləsinin hüquqi tənziminin bəzi problemləri / Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə və Azərbaycan MEA fəlsəfə və Hüquq İnstitutunun 70 iliyinə həsr edilmiş “Hüquq elminin müasir problemləri: Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin yeni tendensiyaları” mövzusunda VI respublika elmi-nəzəri konfransının materialları (5-6 may 2016-cı il). Bakı, 2016, s. 160-163
33. Субъективные гражданские права, способы и формы их защиты // “Qanun” jurnalı, 2017, № 3, s. 139-143